

RSM Azerbaijan

Demirchi Tower 5th floor,
37 Khojaly ave, AZ1025,
Baku, Azerbaijan

T +994(12) 480 4571
F +994(12) 480 4563

www.rsm.az

Müstəqil Auditorun Hesabatı

“Atəşgah Həyat Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin və onun törəmələrinin Səhmdarlarına və Rəhbərliyinə

Rəy

Biz “Atəşgah Həyat Sığorta Şirkəti” ASC-nin 31 dekabr 2025-ci il tarixinə olan maliyyə vəziyyəti haqqında hesabatından və həmin tarixdə başa çatan il üçün məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatından, habelə mühüm uçot siyasəti məlumatları da daxil olmaqla, maliyyə hesabatlarına dair qeydlərdən ibarət olan konsolidə edilmiş maliyyə hesabatlarının auditini keçirmişik.

Bizim rəyimizə əsasən, əlavə edilmiş maliyyə hesabatları, Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (BMUSS) tərəfindən dərc edilmiş MHBS-yə uyğun olaraq, şirkətin 31 dekabr 2025-ci il tarixinə olan maliyyə vəziyyəti, həmin tarixdə başa çatan il üçün maliyyə göstəriciləri və pul vəsaitlərinin hərəkəti barədə düzgün və ədalətli təqdim edir.

Rəy üçün əsas

Biz auditə Beynəlxalq Audit Standartlarına (BAS) uyğun olaraq aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditə üzrə auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məəcəlləsinin” (MBESS məəcəlləsi) tələblərinə uyğun olaraq şirkətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBESS məəcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Digər məsələlər

Şirkətin 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə maliyyə hesabatları digər auditor tərəfindən audit edilmiş və həmin auditor 31 mart 2025-ci il tarixində bu hesablara dair şərti rəy bildirmişdir.

Diqqətə çatdırılan məsələ

Diqqəti maliyyə hesabatlarına dair qeydlərdə açıqlanan məlumatlara yönəldirik. Şirkət 1 yanvar 2025-ci il tarixindən etibarən “IFRS 17 – Sığorta Müqavilələri” standartını ilk dəfə tətbiq etmişdir. Bu standartın tətbiqi sığorta müqavilələrinin uçotu, ölçülməsi və maliyyə hesabatlarında təqdimatına əhəmiyyətli təsir göstərmişdir. Bizim rəyimiz bu məsələ ilə bağlı dəyişdirilməmişdir.

Maliyyə hesabatları üzrə rəhbərliyin və idarəetmə səlahiyyətləri verilmiş şəxslərin məsuliyyəti

Rəhbərlik Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (BMUSS) tərəfindən dərc edilmiş MHBS-yə uyğun olaraq maliyyə hesabatlarının hazırlanması və ədalətli təqdim edilməsinə, eləcə də rəhbərliyin fərqləndirici və ya səhv nəticəsində yaranan əhəmiyyətli təhriflərdən azad olan maliyyə hesabatlarının hazırlanmasını təmin etmək üçün zəruri hesab etdiyi daxili nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda rəhbərlik şirkəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativin olmadığı halda rəhbərlik şirkətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetmədə məsul şəxslər şirkətin maliyyə hesabatı prosesinə nəzarət etmək üçün məsuliyyət daşıyırlar.

Maliyyə hesabatlarının auditi üzrə auditorun məsuliyyəti

Bizim məqsədimiz saxtakarlıq yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə dair kifayət qədər əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatının hazırlanmasından ibarətdir. Kifayət qədər əminlik dedikdə yüksək əminlik səviyyəsi nəzərdə tutulur. Lakin belə əminlik səviyyəsi Beynəlxalq Audit Standartlarına uyğun auditin aparılması zamanı bütün əhəmiyyətli təhriflərin aşkar olunacağına zəmanət vermir. Fırıldaqcılıq və ya səhv nəticəsində yarana biləcək təhriflər o halda əhəmiyyətli hesab edilir ki, onlar ayrı-ayrılıqda və ya bütövlükdə maliyyə hesabatları əsasında istifadəçilərin qəbul etdikləri iqtisadi qərarlara təsir göstərə bilsin.

Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit çərçivəsində biz auditin aparıldığı bütün müddət ərzində peşəkar mülahizələr irəli sürür və peşəkar skeptisizmi saxlayırıq. Bundan əlavə biz:

- Saxtakarlıq yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərini müəyyən edir və qiymətləndirir, bu risklərə qarşı audit prosedurları işləyib hazırlayır və tətbiq edir, rəyimizin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edən audit sübutu əldə edirik. Fırıldaqcılıq nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhv nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir. Belə ki, fırlıdaqçılıq gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, təhrif edilmiş şəkildə təqdim edilməsi və ya daxili nəzarət sistemində sui-istifadə hallarını nəzərdə tutur;
- Şirkətin daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarının işləyib hazırlanması məqsədilə audit üçün əhəmiyyətli olan daxili nəzarət sistemi üzrə məlumat əldə edirik;
- Tətbiq edilən uçot siyasətlərinin uyğunluğunu, uçot təxminlərinin və rəhbərlik tərəfindən hazırlanmış müvafiq açıqlamaların əsaslı olduğunu qiymətləndiririk;
- Fəaliyyətin fasiləsizliyi ilə bağlı rəhbərliyin mülahizələrinin uyğunluğu və əldə edilmiş audit sübutlarına əsasən şirkətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyəti ilə bağlı əhəmiyyətli dərəcədə şübhə yarada biləcək hadisə və şərait üzrə qeyri-müəyyənliyin mövcud olub-olmamasına dair fikir bildiririk. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu barədə nəticəyə gəldikdə, biz auditor rəyimizdə diqqəti maliyyə hesabatlarındakı müvafiq açıqlamalara cəlb etməli, belə açıqlamalar yetərli olmadıqda rəyimizi dəyişdirməliyik. Nəticələrimiz auditor hesabatının tarixinədək əldə edilmiş audit sübutlarına əsaslanır. Lakin gələcək hadisə və şəraitlər şirkətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətini dayandırmasına səbəb ola bilər;

- Məlumatların açıqlanması da daxil olmaqla maliyyə hesabatlarının ümumi təqdimatı, strukturu və məzmunu, eləcə də maliyyə hesabatlarının əsas əməliyyat və hadisələri düzgün təqdim edib-etmədiyini qiymətləndiririk;
- Maliyyə hesabatları barədə rəy bildirmək üçün şirkətin daxilindəki müəssisələrin maliyyə məlumatları və ya biznes fəaliyyətləri ilə bağlı kifayət qədər və müvafiq audit sübutları əldə etmək. Şirkətin auditinin istiqamətləndirilməsi, nəzarəti və icrası üçün məsuliyyət daşıyıyıq. Audit rəyimiz üçün yalnız biz məsuliyyət daşıyıyıq.

Biz digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və vaxtı, əhəmiyyətli audit nəticələri, eləcə də audit prosesində müəyyən etdiyimiz daxili nəzarət sistemindəki əhəmiyyətli çatışmazlıqlar barədə məlumat təqdim edirik.

17 mart, 2026-cı il

Bakı, Azərbaycan Respublikası

RSM Azerbaijan

